



Xaqani CƏFƏRLİ

Fransanın sabiq xarici işlər naziri, "Hubert Vedrine Conseil" geostrategiya konsalting şirkətinin rəhbəri Hubert Vedrin hesab edir ki, 2021-ci il ötən ilin davamı olaraq koronavirus pandemiyasının dikto etdiyi şərtlər altında keçəcək. Səbiq nazırın fikrincə, pandemiya bütün dünyada 2001-ci ilin 11 sentyabr hadisəsindən böyük təsirlər doğuracağı kimi, nəticələri də 2008-ci ilin maliyyə böhranından daha ağır olacaq. Hubert Vedrindle yanaşı, bir çox tehlilciler də ötən ilin əvvəllerində dünyani öz hakimiyyəti altına alan koronavirus pandemiyasının bəşəriyyəti təhdid etməkdə davam edəcəyini bildirirlər. Bu zaman COVID-19-un sanitari-epidemioloji təhdidlərdən da ha çox, pandemiyanın iqtisadi-siyasi proseslərə təsiri daha önə çəkilir.

Siyasi tehlilcilər bu qənaətdədirlər ki, koronavirus pandemiyasının iqtisadi-siyasi nəticələri ABŞ-la Çin arasında rəqabəti kəskinləşdirdiyi kimi, Avropa qitəsindəki parçalanmanın daha da gücləndirib. Həqiqətən də pandemiyanın meydana çıxdığı zamandan əvvəl ABŞ-la Çin arasında rəqabət mövcud idisə, ötən bir il ərzində Pekinlə Vaşingtonun münasibətləri iki qarşı duran tərəfin münasibətlərinə çevrildi. ABŞ-la Çin arasındaki münasibətləri diqqətə təhlil etsək, pandemiyanın meydana çıxdığı zaman kimi bir-birindən olverişli güzəşt almağa çalışan iki tərəf olduğunu aydınlaşdır. İndi isə hər iki tərəfin bir-birinə zərba vurmağa çalışdığını aydın görmək

"Koronavirus hakimiyyəti"nin təhdidləri

olur. ABŞ-Çin rəqabətinin artıq hərbi sahəyə keçməyə başlaması siyasi tehlilcilərin narahatlıqlarının nə qədər əsaslı olduğunu göstərir. İki nəhəng dövlətin qarşılumasının dünyyanın özünü də bir neçə cəbhəyə bölünməsinə səbəb olacağı kimi, koronavirus pandemiyasının doğruduğu sosial-iqtisadi nəticələrin aradan qaldırılmasına da engel törədəcək.

Bir çox tehlilciler kimi, Hubert Vedrin də Co Baydenin ABŞ prezidenti seçilmesini ümidi verici hesab edir. Avropana belə qənaət hakimdir ki, dünyadakı problemlərin həlli ABŞ-in iştirakı olmadan mümkün deyil. "Köhne qıtə"də belə fikirləşirlər ki, ABŞ-in bir çox beynəlxalq təşkilatlardan və müqavilələrdən çıxması bəşəriyyətin qarşısında dəyanan problemlərlə bağlı mübarizənin effektini azaldar. Məsələn, Birləşmiş Ştatların İqlimə dair 2015-ci il Paris sazişindən çıxması bəşəriyyət üçün ən böyük təhlükə olan İqlim dəyişikliyinə qarşı effektli mübarizə aparmağa imkan vermir. Çünkü ABŞ ətraf mühitə istixana qazı tullantılarını atan ölkələrin siyahısında birinci yeri tutur. İqlimə dair 2015-ci il Paris sazişindən çıxmışla ABŞ istixana qazı tullantılarının azaldılması ilə bağlı öz üzərinə götürdüyü öhdəliklərdən imtina etdiyi kimi, başqa dövlətlərin də bu yolla getməsinə səbəb olur.

Ekspertlər bəşəriyyət üçün təhdid yaranan virusların meydana çıxmasının əsas səbəblərdən birinin məhz iqlim dəyişikliyi olduğunu qeyd edirlər. Bəşəriyyət üçün digər böyük təhdid - aqılıq və qıtlıq da məhz iqlim dəyişikliyinin təsiri altında meydana çıxır. Ekspertlər iqlim dəyişikliyi nəticəsində əkinə yararlı böyük ərazilərin səhraya çevriləcəyi, qida məhsullarının istehsalının aşağı düşəcəyi, bunun nəticəsi olaraq aqılıq və qıtlıq yaranacağı ilə bağlı xəbərdarlıq



edirlər.

Bu xəbərdarlıqları nəzərə almayan bəşəriyyəti pandemiyalar daima təhdid edəcək. Əgər bəşəriyyət xəbərdarlıqlara diqqət versəydi, COVID-19 virusu bəlkə də, meydana çıxmazdı. Hətta virusun meydana çıxmasına qarşı daha hazırlıqlı olardı. Edilən xəbərdarlıqların diqqətə alınmaması isə artıq ağır nəticələrə səbəb olub.

Amma bu da son deyil. Dünya ölkələri koronavirus pandemiyasının təsirləri altında tecridə üstünlük verdikcə qlobal təhlükələr daha da artır. Bu qlobal təhlükələrə qarşı isə heç bir dövlət tekbaşına mübarizə apara bilməz. Koronavirus pandemiyasının ağır nəticələrdən danışarkən ekspertlər diqqəti öncə məhz beynəlxalq təşkilatların rolunun azalmasına və dövlətlərarası əlaqələrin zəifləməsinə yönəldirlər. Belə vəziyyət qlobal təhdidlərə qarşı mübarizə aparılmasına imkan vermədiyi kimi, rəqabətin qarşılumaya çevriləməsinə, böyük müharibə ehtimalının artmasına səbəb olur.

ABŞ-la Çin arasında rəqabətin qarşılumaya çevriləməsi ilə yanaşı, ABŞ-la Rusiya arasında münasibətlər də son

həddinə çatıb. Ümumiyyətlə, Rusiya ilə Qərb ölkələri arasındaki münasibətlər tarixdə heç zaman, hətta soyuq müharibə dövründə belə, indiki qədər gərgin olmayıb. Bu münasibətlərin bir gün hərbi toqquşmaya çevriləmə ehtimalı isə pandemiyanın təsirləri ilə daha da artıb. ABŞ Rusiyani rəsmən özünün düşməni adlandırabıb.

Qərb dövlətləri ilə Şərqi ölkələri arasında münasibətlərin qarşıluma həddinə çatmasının göstəricilərindən biri də Norveç, İsveç, İsveçrə kimi ölkələrin hərbi xərcləri artırmasıdır. Əgər 30 il əvvəl "soyuq müharibə" başa çatıqdan sonra bu ölkələr ümumiyyətlə, hərbi qüvvələrdən imtina etməyi düşünürdüsə, indi hərbi xərcləri sürətlə artırırlar. Məsələn, bu ildən etibarən İsveç 2025-ci ilə kimi hərbi büdcəsini hər il beş milyard kron artırmaq haqqında qərar verib.

Göründüyü kimi, dünyadaki proseslərə çox böyük təsir edən "koronavirus hakimiyyəti" bəşəriyyəti təhdid etməkdə davam edir. Bu təhdidin sanitari-epidemioloji sahə ilə yanaşı, siyasi-iqtisadi sahəni də ehəte etməsi isə çox təhlükəli proseslərdən xəber verir.